



**Faiq ŞÜKÜRBÖYLI,**  
**AYB və AJB-nin üzvü,**  
**"Qızıl qələm" media mükafatının sahibi**

(əvvəli ötən sayılarımızdə)

**1579-cu ildə**

Lələ Mustafa paşanın rəhbərliyi ilə təmir işlərinə başlanmış, Qars bir Osmanlı rayonu olaraq canlanmış, ən önemli məkan dəyişikliyinə start verilmişdir. Belə ki, Səlcuqların dövründə tikilən qala bərkidilir, körpü, məscid, mədrəsə, dəyirmən, dükan və bazarlar inşa edilir, Qars öz simasını dəyişməyə başlayır. Qars şəhər və memarlıq abidələrinə görə özünəməxsus yer tutur. Qala 1878-ci ildə rusların tabeliyinə keçənə qədər rayonun mərkəzi hesab edilirdi.

Bəzilərinin fikrincə Qarsda sənayenin inkişafı 1878-1918 illəri arasında 40 illik rus hakimiyyəti döneninə təsadüf edir.

Rus carizmin 40 illik hakimiyyəti dövründə Qarsda tikinti-quruculuq işlərində yeniləşdirmə işləri həyata keçirilmiş, Osmanlı dönenində istifadə edilən qalaiçı məskənləri saxlanılmaqla Taxdadüzü obaya doğru, Qars çayının quzeyində inşa edilən tikililərlə böyməyə başlamışdır. Bu tikililərdən sonra Qars əski və yeni rayon olmaqla iki yerə ayrılır.



# Qars tarixin yaddasında

Rus hakimiyyəti illərində sənaye bitkiləri və ticarət məqsədi ilə emal olunan mallara üstünlük verilmiş, gənəbaxan və tütün əkiniyələ bu sahələrdə emal müəssisələri qurulmağa başlamışdır. Cumhuriyyət döneni Qarsda dəyirmən daşı fabriki 1961-ci ildə yaradılmışdır.

1890-ci ildə Hollandiyadan gelən memarlar tərəfindən geniş sekili küçələr, böyük parklar ilə yeni bir rayon qurulmağa başlamışdır.

Cümhuriyyətdən sonra Qarsın inkişafı rus dönenində yrləşdirilən Taxdadüzü bölgəsində davam edir. Ayrıca qala içərinə yaxın yerlərdə Orta qapı məhəlləsi etrafında Osmanlı və Anadolu memarlığını özündə ehtiva edən tikililər mövcuddur. Bu gün Qars mərkəzindəki daş binalarının bəzilərinin yerində çoxmərtəbəli binalar tikilmişdir.

## Əhalinin statistik təsviri, təsərrüfat həyatı və məşğulliyəti

Əyalətin əhalisini türklər, lazlar, acarlar, gürçüler, ermənilər, yəhudilər və kürdlərin, qarapapaqların, türkmənlərin köçəri həyat sürən tayfaları təşkil edirdi. Onlardan ermənilər və yəhudilər istisna olmaqla qalanları müsəlman idи. Ermənilərin çoxu katolik, qalanı isə erməni inancına sahib idи və burada sonralar məskunlaşmışdır.

Qars vilayətində fabrik-zavod sənayesi çox aşağı inkişaf səviyyəsinde idi və əsasən Qars şəhərində cəmlənmişdir. Bundan əlavə kiçik və sadə quruluşlu su dəyirmənləri, camışlarla hərəkətə gətirilən ibtidai yağ zavodları, bir neçə kərpic, bo-

yama və buna bənzər müəssisələr var idi. Kustar sənətkarlıqla yun emal etmək, çadır və paltar istehsal üçün parçalar hazırlamaq, xalça, keçə, palaz toxumaq və ip düzəltmək üçün sap əyirilməsi və bu kimi başqa işlərlə əsasən kurd əhalisi məşğul olurdu.

Qars vilayəti faydalı qazıntılarla kifayət qədər zəngin idi; buna rəğmən əhali üçün vacib önəmə sahib olan yalnız daş duzun hasılıtı və emalı həyata keçirilirdi. Daş duz Kağızman qəsəbəsi yaxınlığında və Oltu qəsəbəsindən 18 verst uzaklıqdə çıxarırlıdı

Qarsın iqtisadiyyatının əsasını əkinçilik təşkil edir. Taxıl (daha çox buğda xüsusiylə yazılıq) və arpa becərilir. Əkilə bilecək sahələr ikiqat artırılır və məhsuldarlıq artmağa başlayır. Əkinçilik bölgənin ləkomotiv sektoruna çevrilir. Az miqdarda pambıq, düyü, tütün, yonca və gənəgərçək istehsal edən digər əkinçilik təsərrüfatı sahələri yalnız çayların vadilərində cəmlənmişdir.

Vilayetdə yalnız Araz, Oltu və Posxov çaylarının vadilərində cəmlənmiş olan bağlarda alma, armud, ərik, gavalı, qoz, tut, şeftali, üzüm yetişdirilir. Təzə və qurudulmuş meyvələr canlı təcarütin obyektdir.

Gənəbaxan əkinini ilə gənəbaxan yağı istehsalı, tütün əkinini ilə də siqaret emalatxanaları qurulmağa başlayır. Araz və Oltuçay vadilərində yaşayan əhali ipəkçiliklə, Qars, Ərdahan və Oltu dairələrinin əhalisi isə əsasən arıcılıqla məşğul olurdu.

Şəker çuqunduru, kartof, kələm, soğan, lobya, yerkökü, pamidor və az miqdarda gənəbaxan yetişdirilir. Kağızman bölgəsində isə qayısı, alma, qoz, alça, armud, gilənar və gilas kimi meyvələr başlıca əkinçilik məhsullarıdır.

Heyvandarlıq Qarsın yüzillərdən bəri ən önemli dolanışq mənbəyi olmuşdur.

Burada yerli cins mallar üstünlük təşkil edir.

1878-ci ildən sonra qeyri-adi bir növ olan Molokan atı (Vladimir atı da deyilir) ilə birlikdə yeni Molokan inəyi və ya Zavod inəyi adı nadirilan qarışq növ iribuyuzlu heyvanların həm əkinçilikdə, həm də heyvandarlıqlı istifadəsi yayılmışdır. Bu ərəfələrdə südçülük imkişaf etmişdir. Malakan inəyi yaxşı damazlıq inək kimi istifadə olun-

madiğina görə son illərdə məhsuldarlığı azalmışdır. Yem bolluğu səbəbi ilə vilayətdə maldarlıq inkişaf etmişdi, maldarlıqla əsasən kürdlər, türkmənlər və rus migranclar məşğul olurdu. Sonuncular əsasən iribuyuzlu malqara və qosqu atları saxlayırlıdırlar.

## Çıxış edir "Qarabağ" mahni və rəqs ansamblı

Qarsda məşhur ansamblardan birinə "Qarabağ" adı verilmişdir. Ansamblın yaradıcısı və rəhbəri Çetin Adigözəldir.

O, 1963-cü ildə Qarsda dünyaya göz açıb. Yurdsevər, vətənpərvər bir şəxs kimi tanınır.

2016-cı ildə Kars Kafkaz Universitetini bitirib. Hazırda məzunu olduğu universitetdə kültür şöbə müdürü vəzifəsində çalışır. Xatırladıraq ki, Çetin Adigözəlin oğlu da konservatoriyada təhsil alır. Gözəl qarmon ifaçısıdır və atası kimi Azərbaycana qəlbən bağlı bir gəncdir.

Çetin Adigözəlin məlahətli səsi var. Qarsda və ətraf yaşayış məntəqələrində nişan və toy mərasimlərinin əksəriyyəti onun rəhbərlik etdiyi ansambl tərəfindən həyata keçirilir. Çetin Adigözəl Azərbaycan folklorunu, xalq mahnılarını, müğamlarımızı çox gözəl bilir və məhərətlə ifa edir. Onun yaradıcılığında Azərbaycan, xüsusiylə də gözəlliyi başına bəla olan Qarabağ ənənəli yer tutur. Çetini yaxından tanıyan və mənimlə eyni masada outran bir qarslı onun gözəl xanəndə olduğunu və məclisləri məhərətlə idarə etdiyi gizlətmir.

Müsahibimin sözlerine görə Çetin bütün Qars toylarında bax beləcə şövqlə, ürəklə oxuyur. Yeri düşəndə Azərbaycana aid şerlərdən də bir dəmət bağlayıb iştirakçıların ovqatına xoş bir ahəng qatır.

Vətənimin seyrinə çağırıram elləri  
Cənnət görmək istəyən Azərbaycana gəlsin.

Şer qutarar-qurtarmaz bir cavan oğlan mikrofona yaxınlaşır, Çetini sa-



lamlayıv və xahiş edir ki, məşhur Azərbaycan şairi Məmməd Arazın "Azərbaycan" şerini segah üstə ifa etsin. Çox keçmir ki, xanəndənin könüloşşayan səsi dalğa-dalğa ətrafa yayılır.

Azərbaycan-mayası nur, qayası nur ki,  
Hər addımda alov dilli ox ola bilər,  
Azərbaycan söyləyəndə ayaga dur ki  
Ana yurdun ürəyinə toxuna bilər.

## Bir-birindən özəl mahnıları

və müğamları ilə ürəkləri ovsunlayan Çetin kəsib-kirimək bilmir. Məclis iştirakçılarının sıfarişlərinə əsasən oynaq xalq və bəstəkar mahnıları ilə şadlıq evini lərzəyə getirir.

Məclis iştirakçılarının xahiş ilə Çetin əlini qulağının dibinə atıb "Qarabağ şikəstəsi" oxuyur:

**Əziziyyəm Qarabağ,  
Şəki, Şirvan, Qarabağ  
Aləm cənnətə dönsə,  
Yaddan çıxmaz Qarabağ**

Həm kirimişcə Çetinə qulaq kəsilir. Yaxın masada oturanlardan biri bu bayatiya etirazın bildirir: "Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ" bu necə ifadədi, Qarabağlılar aləm nə gəzir ki, o da cənnətə dönsün? Aləm ele

Qarabağın özüdü. Öyrəndik ki, Qarsda Naxçıvan, Ordubad, Şərur, Gəncə, Salyan, Bərdə, Kürdəmir, Qaryagın (Füzuli), Astarxanbazar (Cəlilabad), Lənkəran və başqa rayonlardan çoxlu sayıda azərbaycanlılar yaşayırlar. Həmisi da bir-biri ilə mehribən dolanır və xeyir-sər işlərində birləşmiş etdirirlər. Ümumiyyətlə, Qarsda milli mənsubiyyət məsələsinə fikir verilmir, həm mehribənlilik, dostluq şəraitində ömür sürür.

Burada kimi danışdırırsa, eyni sözü eşitdi; biz həmisi Azərbaycanın və azərbaycanlıların yanındayış-dedilər. Vüqarını, şərəfini, ləyaqətini uca tutan bu yurdsevər, vətənpərvər insanlar onu da inamla bildirdilər ki, haqq işi qalib gələcək, Azərbaycanın təcavüzə məruz qalan ərazisi işgalçı Ermənistanın quldur dəstələrindən azad ediləcək. Təcavüzkar Ermənistan Qarabağı danişqalar yolu ilə azad etməsə, həmimiz ayağa qalxmağa və əzəli Qarabağımızı təcavüzdən xilas etməyə hazırlıq.

## "Qarabağ" hoteli

Qarsda olarkən biz orada rahatlığı ilə seçilən "Qarabağ" hotelində qalıq. Bizi burada gecələməyə vadar edən əsas məqam hotelin rahatlığından önce bu adı daşıması idi. Qarabağ adını eşidəndə çox sevindik, şərəfləndik və böyük istəklə səkkiz gün bu hoteldə gecələmək qərartına geldik.

Hotel Qarsın səliqəli guşələrindən olan Faiqbəy caddesində, Qars dəmiryol stansiyasından 2 km, avtovağzaldan 4 km, hava limanından isə 6 km-lük məsafədə yerləşir. Hotel məşhur Ani xarabalıqlarından 40 km, Sarıqamış Xızık Mərkəzindən isə 50 km məsafədədir.

Burada müsafirlər üçün çox gözəl şərait yaradılmışdır. Bu beşmərtəbəli hotel demək olar ki, daim qonaq-qaralı olur.

Qarsa qonaq, turist, yolcu qışmində gələn şəxslərin əksəriyyəti gecələmək üçün məhz bu mehmanxananı seçirlər. Səbəbi isə burada müsafirlərə göstərilən yüksək səviyyəli xidmət, diqqət və qayğıdır.

(ardı növbəti sayımızda)